

atb

atb
card

kredit

**atb card kredit üzrə
tariflər cədvəli**



azn atb card üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	kart üzrə xidmət haqqı	3 il - 0 AZN
2	valyuta	AZN
3	"card to card" xidməti atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə*	0%
4	"card to card" xidməti digər üsullarla*	0.15% (min. 0.60 AZN)
5	www.pay.atb.az vasitəsilə kartın balansının artırılması*	0%
6	Banka aid olan və Banka aid olmayan terminallar vasitəsilə edilən mədaxil üzrə say limiti	günlük 10 dəfə aylıq 30 dəfə
7	Banka aid olmayan ödəniş terminalları və m10 pul kisəsi vasitəsilə karta mədaxil	1%
8	atb360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil*	0%
9	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına ATB360 mobil tətbiqi ilə edilən "card to card" əməliyyatları*	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
10	konvertasiya (nağdsız mübadilə) haqqı - bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
11	kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
12	kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
13	SMS-xəbərdarlıq xidməti	Ödənişsiz
14	PIN change xidməti	0 AZN
15	erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
16	kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
17	səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
18	mobil bank xidməti	0 AZN
19	ödənişlərə əsassız etiraza dair xidmətə görə komision haqqı	məbləğin 0.1% (min. 10 AZN – maks. 50 AZN)
20	kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
21	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	1.5% (min. 1 AZN)
22	"Unique" (lotoreya, mərc oyunları, kriptovalyuta əməliyyatları)	1.5% (min. 6 AZN)
23	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
24	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Respublikanın digər regionlarına)***	20 AZN
25	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Göndərilən və daxil olunan C2C əməliyyatları üzrə ümumi say limiti: gündü limit – 15 dəfə, aylıq limit – 60 dəfə
*** Müştəridən yararsız kartı təhvil almaq şərtlə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur
**** Eyni hesaba bağlı əlavə kartın alınması yalnız müştərinin yetkinlik yaşına çatmamış öz övladlarına (və ya övladlığa götürülmüş uşaqlara) uşağın doğum haqqında şəhadətnaməsini təqdim edilməklə icazə verilir.
***** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

- 1. Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- 2. Xarici banklara məxsus kartlarla atb360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



azn atb card üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		
26	banka məxsus ATM və POS-terminallar	0%
27	digər ATM və POS-terminallar	1% (min. 0.60 AZN)
28	vəsaitlərin xaricdə nağdlaşdırılması	2% (min. 4 AZN)

Kredit şərtləri		
29	kreditin valyutası	AZN
30	kreditin müddəti	36 ay
31	kreditin məbləği	min. 500 AZN – maks. 10 000 AZN
32	təminatsız kreditin məbləği	min. 500 AZN – maks. 5 000 AZN
33	3 faiz dərəcələr	20%

cərimə faizi – ödənişlər üzrə gecikmə yarandıqda gecikən əsas borc məbləğinə illik 5% dərəcəsi ilə cərimə hesablanı bilər

Kredit xətti üzrə istifadə olunmuş məbləğin əsas borc hissəsinə hesablanmış faizlər aylıq (faiz ödənişləri hər ayın 1-5 tarixləri aralığında həyata keçirilməlidir), əsas borc isə müddətin sonuna qədər ödənilməlidir

Tələblər		
34	yaş həddi	20 – 60
35	iş yer	rəsmi gəliri olan istənilən şəxs
36	iş stajı	ümumi 12 ay, son iş yerində ən azı 6 ay
37	xalis rəsmi gəlir	min. 500 AZN
38	zəminin xalis rəsmi gəliri	min. 500 AZN



Kredit kartlarında cashback faizi		
39	Debet qalıqına gəlir*	İllik 5.5%
40	təhsil	3%
41	elektronika	2%
42	restoran və kulinariya	2%
43	geyim və aksesuarlar	1.5%
44	online	1%
45	YDM	1%
46	səhiyyə	1%
47	market	0.5%
48	Ölkə xaricində**	1%
49	Temu və Trendyol***	2%
50	atb360 mobil tətbiqində kommunal ödənişlər****	1%
51	Digər ödənişlər	1%

* AZN valyutasında olan debet kartların qalıqına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35.000 (otuz beş min) AZN-dir).

** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

*** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

**** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 20 AZN-dir

- Qeydlər:**
- Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır
 - Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir
 - 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır

CashBack proqramına daxil
olmayan əməliyyatlar:

- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash



azn atb card üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komissiya haqqı		ATB CARD Debet AZN
33	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə*	Ay ərzində 20,000 AZN-dək (daxil olmaqla) - 0% 20,000 AZN-dən yuxarı - 0.5%
34	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə*	Ay ərzində 20,000 AZN-dək (daxil olmaqla) - 0% 20,000 AZN-dən yuxarı - 0.5%
35	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	Ay ərzində 1,000 AZN-dək - 0% 1,000 AZN-dən yuxarı hissəsinə - 1.5%
36	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.50 AZN)
37	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN)
38	Milli valyutada olan ödəniş kartları vasitəsi ilə Bankın ATM-lərindən xarici valyutanın nağdlaşdırılması	1% (min. 0.5 AZN)
39	Milli valyutada olan ödəniş kartları vasitəsi ilə Bankın POS-terminallarından xarici valyutanın nağdlaşdırılması	1% (min. 1 AZN)
40	Milli valyutada olan ödəniş kartları vasitəsi ilə ölkə daxilində digər bankların ATM və POS-terminallarından xarici valyutanın nağdlaşdırılması	1% (min. 2 AZN)

* Vəsait AZN valyutasında nağdlaşdırıldıqda

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



Cashback və Debet qalıqına gəlir		
41	Debet qalıqına gəlir*	İllik 5.5%
42	Yanacaq doldurma məntəqələri	1%
43	Onlayn	1%
44	Elektronika	2%
45	Restoran və kulinariya	2%
46	Geyim və aksesuar	1.5%
47	Market	0.5%
48	Təhsil	3%
49	Səhiyyə	1%
50	Ölkə xaricində**	1%
51	Temu və Trendyol***	2%
52	atb360 mobil tətbiqində kommunal ödənişlər****	1%
53	Digər ödənişlər	1%

- * AZN valyutasında olan debet kartların qalıqına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dir).
- ** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir
- *** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir
- **** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 20 AZN-dir

Qeydlər:

- Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır
- Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir
- 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash